

**050810 “Turizm işinin təşkili” (bakalavriat təhsil səviyyəsi üzrə)
İxtisasın təsviri**

Turizm müasir dövrümüzün ən populyar, prestijli və gəlirli biznes sahələrindən biridir. Ölkəmiz unikal və turizm üçün böyük potensiala malikdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərimiz gələcəkdə ölkəmizdə turizmin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Bu səbəbdən səriştəli, savadlı turizm mütəxəssislərinə ehtiyac vardır. Turizm sahibkarlığı, turizm biznesi yeni texnoloji biliklərə, xarici turistlərlə işləmək üçün müxtəlif dillərdə ünsiyyət qurmaq bacarıqlarına malik mütəxəssislər tələb edir.

“Turizm işinin təşkili” ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə global turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. İxtisas məzunları beynəlxalq turizm bazarında mövcud və potensial meylləri müqayisə etməklə, turizm menecmenti və turizm destinasiyasının idarə edilməsi sahəsində qazanılmış bilikləri, bacarıqları turizmin müxtəlif fəaliyyət sahələrinə tətbiq etməyi və turizm məhsulunun qiymətini müəyyən etməyi bacarmalıdırlar. Bu ixtisas üzrə məzun olmuş şəxslər tur operatorlar, tur menecerlər, turizm tədqiqatçıları adlanırlar. “Turizm işinin təşkili” ixtisasının məzunları ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və s. kimi uyğun təyinatlı dövlət qurumlarında çalışa bilərlər. Eyni zamanda turizm və xidmət sahələri üzrə layihə, istehsalat-texnoloji və təşkilati-inzibatçılıq istiqamətlərində istənilən uyğun peşədə işləyə, müstəqil turizm sahibkarlığı və müxtəlif turizm biznesi ilə məşğul ola bilərlər.

Universitetimizdə təhsil almaqla bərabər tələbələr müxtəlif təlimlərdə iştirak edə və müvafiq beynəlxalq və ölkədaxili sertifikatlara malik ola bilərlər ki, bu da onlara cələcək əmək bazarlarında iş tapmaqda üstünlük verəcəkdir.